

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsini haqlı olaraq ölkəmizin "yaşıl iqtisadiyyat" a keçid strategiyasının mənətiqi davamı hesab edirlər. Hazırkı işlərinin yüksək səviyyədə aparılması Azərbaycanın üzərinə düşən vəzifəni layiqincə yeri-nə yetirəcəyinə zəmanət verdiyi qeyd olunur.

Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ilii" elan etmesi Azərbaycanın davamlı inkişaf istiqamətindəki qlobal səyərin önündə olmasına sadıqlıyi-ni nümayiş etdirən strateji addım-dır. COP29-a hazırlıqla bağlı isə Prezidentin müvafiq sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb, əlaqə-dar qurumlar səfərber edilib.

Bərpaolunan enerji ilə və COP29-la bağlı məsələlər Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyevin Çinin "Phoenix" telekanalına müsa-

Azərbaycanın COP29-a hazırlıq səviyyəsi yüksək dəyərləndirilir

hibəsində də geniş yer alıb. Son illər Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişafına diqqət yetirildiyi və iqtisadi saxələnməyə nail olunduğu qeyd edilib. Ölkəmizdə yaradılan bərpaolunan enerji stansi-yalarından bəhs olunub. Bildirilib ki, bu, Çinlə Azərbaycan arasında "yaşıl enerji" sahəsində əməkdaşlıqla mühüm mərhələdir.

Müsahibədə bu il Azərbaycanda keçiriləcək COP29-a da toxunulub, ötən konfransda irəliləyiş əldə olun-mayan iqlimin maliyyələşdirilməsi məsələsinin Bakıdakı tədbirdə əsas mövzuya çevriləcəyi qeyd edilib.

COP29 Azərbaycanın qazıntı yanacağına sahib olan ölkə kimi qə-tiyiyətini, eyni zamanda diplomatik və siyasi cəsarətini nümayiş etdirir. Bununla bağlı Prezidentin köməkçi-si deyib: "Bu, həmçinin bizim güclü və qəti iradəmizi göstərir. Azərbaycan göstərdi ki, biz qərarlılıq,

karbohidrogen ehtiyatları ilə yanaşı, həm də "yaşıl enerji"nin tərəfdarı olmaq istəyirik və bu konsepsiaya töhfə verməyə hazırıq".

"Yaşıl enerji"nin inkişafı və onun dünya bazarlarına çıxarılması hazırlıda ölkəmizin enerji siyasetinin prioritetidir. Odur ki, COP29 vəsítəsilə bütün dünya gündəliyimizin "yaşıl enerji" ilə bağlı olduğunu daha aydın görəcək. Bu tədbiro evsahibliyi etmək qərarı Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə sadıqlılığını nümayiş etdirməklə yanaşı, təkcə ənənəvi enerji resurslarına deyil, həm də "yaşıl texnologiya"lar sahəsində özünü regional lider kimi təqdim etmək üçün əlverişli imkan yaradır. Asiya, Çin, Türkiye və Yaxın Şərqi üzrə pakistani ekspert Məhəmməd Əli Paşa bununla bağlı belə deyir: "COP29-da beynəlxalq "yaşıl enerji" sazişləri qarşısında əhəmiyyətli iqtisadi imkanlar və artan

bazar çıxışı mövcuddur. Azərbaycan bu əməliyyatlardan irəli gələn mü-hüm layihələrde iştirak edə bilər, qlobal enerji dünyasında rəqabət qabiliyətini artırıb biləcək. Ölkələrin davamlı enerji təşəbbüslerinə integrasiyası təkcə ekoloji məqsədlərə nail olmağa kömək etmir, həm də Azərbaycanı inkişaf etməkdə olan sektorda əlverişli mövqeyə qoyur, inkişafı təşviq edir, daha dayanıqlı gələcəyə davamlı enerji mənzərosu yaradır. "Yaşıl enerji" təşəbbüsünün COP29-da kəsişməsi Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi və qlobal miqyasda davamlı təcrübələrə sadıqlılığını nümayiş etdirməsi üçün strateji fürsətdir".

Iqlim dəyişikliyi ilə mübarizə istiqamətində biz nə edirik? Ekspertlər ölkəmizin "yaşıl təşəbbüs"lərə üstünlük verdiyini yüksək dəyərləndirirlər. Göstərirlər ki, Azərbaycanın böyük iqtisadi imkanlar və daha geniş bazarlara çıxış təklif edə bilər. Azə-

etmək öhdəliyi iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə uyğun olaraq, proaktiv mövqə nümayiş etdirərək, ənənəvi qalıq yanacaqlardan "yaşıl enerji"yə strateji keçidi ifadə edir. Enerji səmərəliliyi və dayanıqlı kənd təsərrüfatı təcrübələrinə diqqət Azərbaycanın integrasiya olunmuş ətraf mühitin idarə edilməsinə sadiqliyini vurgulayır. Hökumət "yaşıl enerji"ni fəal şəkildə təşviq edərkən təkcə qlobal iqlim gündəliyinə töhfə verməklə kifayətlənmir, həm də Azərbaycanı daha dayanıqlı gələcək üçün ekoloji cəhətdən şüurlu siyaset həyata keçirən fəal liderə çevirir.

Hazırda qlobal enerji gündəmi qalıq yanacaqlardan bərpaolunan mənbələrə və digər qeyri-karbohidrogen enerji mənbələrinə keçidə yönəlib. Odur ki, COP29 "yaşıl enerji" sövdələşmələri, beləliklə, daha böyük iqtisadi imkanlar və daha geniş bazarlara çıxış təklif edə bilər. Azə-

baycanın bu cür diqqətəlayiq layihələrə qoşulması onun enerji sektorunun dünya miqyasında daha rəqabət-qabiliyətli olmasına kömək edəcək.

Ümumiyyətlə isə, "yaşıl keçid" in ölkələrin iqtisadi inkişafına, o cümlədən yeni iş yerlərinin yaradılmasına tösüri necə olacaq? Yuxarıda adıçəkilən pakistani ekspert Məhəmməd Əli Paşa fikrine, bu keçid davamlı olaraq xalis sıfır iqtisadiyyata keçid mane olan ixti-saslı işçi çatışmazlığı şəklində potensial "dar boğaz"ı müəyyən edir, iqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası ilə üzləşmək üçün qlobal ehtiyacı vurgulayır. Dünya innovativ və ekoloji cəhətdən təmiz həllər ehtiyacı ilə üzləşdiyindən transformasiya qlobal miqyasda sənaye istehsalına, istehlaka və enerji təchizatına nüfuz edərək cəmiyyətin müxtəlif aspektlərinə təsir göstəracək.

Vacib bir məsələ kimi o da vurgulanır ki, keçid dövrü işçilərin yeni peşələrə və sənaye sahələrinə keçməsi ilə yerli əmək bazarlarının əhəmiyyətli dərəcədə yenidən qurulmasını tələb edəcək. Rəqəmsallaşma və demografik dəyişiklik kimi paralel meqatrendlər tərefindən siddətlənən bu dəyişiklik məşğulluğun coğrafiyasını və işin xarakterini dəyişəcək: "Təhlil yeni iş imkanlarının ortaya çıxmamasını, xüsusilə ekoloji cəhətdən həssas sektorlarda bəzi mövcud vəzifələrin qəçiləz şəkildə itirilməsini və sənayelər üzrə bacarıq tələblərinin ümumi dəyişməsini proqnozlaşdırır. Bu problemləri həll etməkdən ötrü işçi qüvvəsi inkişaf etdən əmək bazarının tələb etdiyi bacarıqlarla təchiz etmək üçün təhsil və təlim proqramlarına yenidən baxılma təklif olunur".

Bundan əlavə, yerli strategiyanın əhəmiyyəti, xüsusilə kiçik və orta sahibkarlıq üçün "yaşıl iqtisadiyyat" a keçid üçün daha geniş mili siyaseti tamamlayan yerli iqtisadi inkişaf təşəbbüslerinə və biznesə dəstək proqramlarına ehtiyac olduğunu gündəmə gəlir.

**Flora SADIQLI,
"Azərbaycan"**